

“İdarəetmə nəzəriyyəsi” fənnindən imtahan sualları

1. İdarəetmə nəzəriyyəsi elminin predmeti
2. Dövlət idarəçilik nəzəriyyəsinin metodu
3. Cəmiyyətin idarə olunmasına qoyulan tələblər
4. Dövlət idarəçilik nəzəriyyəsinin xüsusiyyətləri
5. Yaranma mənbəyinə görə dövlət idarəçilik nəzəriyyəsinin məqsədləri
6. Q.V.Atamançuk: dövlət idarəçilik nəzəriyyəsinin məqsədlər “ağacı”
7. Dövlətin yaranma səbəbləri haqqında nəzəriyyələr
8. Dövlət haqqında mövqe və fikirlərin müxtəlif olma səbəbləri
9. Hakimiyyət qüvvəsinin mənbəyinə görə dövlətin tipləri
- 10.İdarəetmə formasına görə dövlətin tipləri
- 11.Dövlətin idarəetmə funksiyalarının ərazi bölgüsünə (quruluşuna) görə dövlətin tipləri
- 12.Hakimiyyətin yaratdığı siyasi rejimə görə dövlətin tipləri
- 13.Dövlətin rolunun artmasına səbəb olan amillər
- 14.Dövlətin funksiyaları
- 15.Dövlət idarəçilik sistemi anlayışını əmələ gətirən təməl kateqoriyalar
- 16.Dövlət idarəçilik sisteminə klassik sistemli yanaşma
- 17.Dövlət idarəçilik sisteminə yanaşmalar
- 18.Dövlət idarəçilik sistemində sistemlər nəzəriyyəsinin rolu
- 19.Sistemlər nəzəriyyəsinin mühüm müddəaları
- 20.İctimai idarəetmənin geneoloji ağacı
- 21.İstehsal nədir və İdarəetmənin bir elim kimi öyrənilməsinin artıran səbəblər nələrdir?
- 22.İdarəetmə nədir və İdarəetmənin bir elim kimi öyrənilməsinə gətirən səbəblər nələrdir?

23. Neo-Klassik İdarəetmə nəzəriyyəçiləri ilə Klassik İdarəetmə nəzəriyyəçiləri arasında əsas yanaşma fərqi nədir?
24. İdarəetmə nəzəriyyəçilərindən Max Weber və Mac Gregorun idarəetmədəki yanaşmaları?
25. İdarəetmə metodları hansılardır və müasir idarəetmə nəzəriyyəçilərinin önərdiyi idarəetmə metodları?
26. İdarəetmə funksiyaları hansılardır və idarəetmədə planlamanın önəmi nədir?
27. İdarəetmə funksiyaları hansılardır və idarəetmədə tənzimləmənin önəmi nədir?
28. İdarəetmədə motivasiyanın rolu və önəmi nədir?
29. Təşkilat və müəsisə tərifi və günümüzün istehsal funksiyalarından sahibkarlıq ruhunun önəmi?
30. İdarəçi kimdir və idarəçi ilə lider arasındakı fərqlər nələrdir?
31. Formal təşkilatlar hansılardır və təşkilata dolayı təsir edən xarici mühit amilləri?
32. Qeyri-formal təşkilatlar hansılardır və təşkilata birbaşa təsir edən xarici mühit amilləri?
33. Təşkilatın xarici və daxili amilləri hansılardır?
34. İstehsalın ixtisaslaşdırılması və əmək bölgüsündən asılı olaraq dövlətlərarası ixtisaslaşdırma nədir?
35. İdarəetmənin təşkilatı formaları hansılardır və fərdi müəsisələrin üstün cəhətləri?
36. Stratejik planlama prosesində yararlanılan taktika, siyasət, prosedura nədir?

- 37.**Tələbat və motivasiya nədir? Müasir motivasiyaların əsasının yaradılması prosesində önəmi olan bildiyiniz nəzəriyyələr (yalnız adlarını çəkməklə) hansılardır?
- 38.**Motivasiyanın məzmunuyla bağlı Alderferin ERG nəzəriyyəsini açıqlayın?
- 39.**Motivasiyanın məzmunuyla bağlı nəzəriyyələrdən Hersberqin ikiamilli nəzəriyyəsindəki motivatorlar nədir?
- 40.**Motivasiyanın prosersual nəzəriyyəsi nədir? Sıralayın və partisipativ nəzəriyyəsini anlatın.
- 41.**Motivasiyanın prosersual nəzəriyyəsi nədir? Sıralayın və V.Vrumun motivasiya modeli ilə Məqsəd qoyuluşu vasitəsilə motivasiya prosesinin modelini yazın.
- 42.**İdarəetmənin funksiyalarından nəzarət əsas növləri hansılardır? İlkin nəzarəti açıqlayın.
- 43.**İdarəetmənin funksiyalarından nəzarət əsas növləri hansılardır? Cari nəzarəti və effektiv nəzarətin xarakteristikasını açıqlayın.
- 44.**İdarəetmə qərarları və idarəetmə qərarlarının qəbul edilməsi prosesinə təsir edəcək amillər hansılardır?
- 45.**İdarəetmədə kommunikasiya və kommunikasiya prosesi?
- 46.**İdarəetmədə kommunikasiya və şəxslərarası kommunikasiya?
- 47.**İdarəetmədə kommunikasiya və təşkilatı kommunikasiya?
- 48.**İdarəetmədə qərarlar və olabilecek qərar növləri hansılardır? Sıralayın və insayt qərar növünü açıqlayın.
- 49.**İdarəetmə qərarları və idarəetmə qərarlarının işlənilib hazırlanması prosesini açıqlayın?
- 50.**İdarəetmə qərarları və idarəetmə qərarlarının qəbul edilməsi prosesini açıqlayın?